



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci il üçün Gənc Alim və Mütəxəssislərin müsabiqəsinin  
(EIF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə  
yetirilmiş layihə üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Enerji sistemlərinin ekoloji problemlərinin həlli üzrə elmi tutumlu yeni effektiv texnoloji  
üsullar

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Hüseynov Hüseyin Cəlil oğlu

Qrantın məbləği: 15 000 manat

Layihənin nömrəsi: EIF/GAM-1-2011-2(4)-26/02/1-M-02

Müqavilənin imzalanma tarixi: 4 may 2012-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 iyun 2012-ci il – 1 iyun 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar

Tədqiqatlarda adsorbentlərin seçilməsi, adsorbentlərin aktivləşdirilməsi üçün lazım olan  
qurğuların layihələndirilməsi, hazırlanması, aktivləşmə prosesinin müxtəlif üsullarının işlənilməsi  
və müqayisəli sınaq təcrübələri üzrə işlər yerinə yetirilmişdir.

Adsorbentlər seçilərkən onların adsorbsiya olunacaq aton və molekullara həssaslığı,  
qiyməti, praktiki tətbiqönümlüyü və digər fiziki-kimyəvi xüsusiyyətləri əsas qəbul edilmişdir.

Tədqiqatlarda KSM markalı silikagel, təbii seolit-klinoptililit, CaA və NaX seolitlərindən  
istifadə edilmişdir:

Adsorbentlər vakuumu şəraitində, silikagel- $180^{\circ}\text{C}$ , seolitlər isə- $400^{\circ}\text{S}$  qızdırılaraq aktiv  
vəziyyətə gətirilmişdir;

Adsorbentlər birinci üsulla aktivləşdiriləndən sonra qazboşalmalarının təsirlərinə məruz

qalaraq əlavə olaraq aktivləşdirilmişdir;

Adsorbsiya prosesi qazboşalmalarının bilavasitə təsirləri şəraitində aparılmışdır. İstilik elektrik stansiyalarında, istilik mərkəzlərində və digər müvafiq sənaye və komunal-məişət təsərrüfatlarında istifadə olunan odluq qurğularının effektivliyini, faydalı iş əmsalını və yanma prosesinin ekoloji tələblərini təmin etmək məqsədilə hazırda müxtəlif imkanlardan istifadə olunur.

Layihə işində maye və qaz yanacaqdan istifadə olunan odluq qurğularında yanma prosesinə qazboşalması vasitəsilə təsir edilərək, yanma prosesinin tüstü qazlarının effektiv təmizlənməsinə baxılmışdır.

İstilik elektrik stansiyalarında, istilik mərkəzlərində və digər müvafiq sənaye və komunal-məişət təsərrüfatlarının tullantı sulların effektiv təmizlənməsi məqsədilə yeni texnoloji proseslərin işlənilmişdir.

Layihə işində atmosferin ozon qatına təsir edən amillərin müəyyənləşdirilməsi üzrə təcrubi tədqiqatlar yerinə yetirilmişdir. Eyni zamanda qazboşalmasının təsiri şəraitində adsorbentlərin səthində reallaşan desorbsiya prosesinə baxılmışdır.

Tədqiqatlarda qazboşalmasının tac, arakəsməli və məşəl növləri tətbiq edilmişdir. Qazboşalmalarının təsirlərinə məruz qalan adsorbentlərdə elektrik yüklü vəziyyətlərin əmələ gəlməsi termostimullaşdırılmış cərəyanların ölçülüməsi üsulu vəstəsilə təyin edilmişdir. Termostimullaşdırılmış relaksasiya üsulu polimer və digər dielektrik materiallarda elektrik yüklü vəziyyətlərin tədqiqində geniş istifadə olunur. Eyni zamanda Layihə yerinə yetirilərək elektrik qazboşalmalarının təsirləri və su təmizləyici qurğudan istifadə edilmişdir.

Tədqiqatlar yerinə yetirilərək ifrat yüksək vakuum qurğusundan, MSX-4 kütlə spektrometrindən və ozonator qurğusundan istifadə edilmişdir. Təcrübələr sistemləşdirilmiş və eyni təcrübə ən azı 5 dəfə təkrarlanmaqla aparılmışdır.

Tədqiqatların yüksək dəqiqliklə yerinə yetirilməsini təmin etmək məqsədilə kütlə spektrometrinin analizator hissəsində ion nasosları tətbiq edərək,  $5 \cdot 10^{-6}$  Pa tərtibində ifrat yüksək vakuum əldə edilmişdir.

2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

100%

3 Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)

Layihə işinin əsas məqsədinə uyğun olaraq, tədqiqatlardan alınmış nəticələr, əsasən, elektrik qazboşalmalarının təsirləri şəraitində, müxtəlif təbiətli adsorbentlərdən istifadə edərək, enerji sistemlərinin ətraf mühitə gətirdiyi əsas çirkəndicilər olan CO, CO<sub>2</sub>, NO<sub>x</sub>, SO<sub>x</sub>, H<sub>2</sub>S, CH<sub>4</sub> və digər qazların, maye yanacaq tərkibində olan kükürd birləşmələrinin, sənaye tullantı sularının tərkibində mövcud olan çoxsaylı çirkəndirici maddələrin elektrik qazboşalmalarının təsiri şəraitində adsorbsiya üsulu ilə effektiv təmizlənməsi, qazboşalmalarının təsirləri şəraitində desorbsiya proseslərinin xüsusiyyətləri, böyük həcmində atmosfer havasının tərkib hissəsinin tənzimlənməsi, ozon qazının sintezinin elektron texnologiyası, atmosferin ozon qatına təsir edən amillərin araşdırılması, odluq qurğularının effektivliyinin yüksəldilməsi və ekoloji təminatının təmin edilməsi üzrə elmi-praktiki nəticələr əldə edilmişdir.

İşdə əldə olunan təcrubi nəticələr, qazboşalmalarının təsiri nəticəsində qaz atom və molekullarının ionlaşması, rekombinasiya prosesləri, molekulların təşkili dəci atomlara parçalanması, kimyəvi qaz reaksiyalarının reallaşması adsorbsiya-desorbsiya prosesləri və digər səthlərdə, həcmində reallaşan elektron-ion prosesləri vasitəsilə izah olunmuşdur.

İşin nəticələri əsasında bir sıra iqtisadi səmərəli, ekoloji təminatlı və tətbiqönümlü effektiv texnoloji üsullar işlənilmiş və sənaye tətbiqinə tövsiyə edilmişdir.



İşdə qarşıya qoyulan məsələlərin həllindən alınmış elmi-praktiki nəticələr aşağıdakılardan

ibarətdir:

1. İlk dəfə olaraq göstərilmişdirki, elektrik qazboşalmalarının təsirlərinə məruz qalan silikagel, seolit və təbii seolit-klinoptilalit adsorbentlərindən istifadə edərək, adsorbsiya prosesi tətbiq etməklə atmosfer havasının, maye və qaz halında olan enerji daşıyıcılarının tərkib hissəsinin ətraf mühitə zərərlə təsir göstərən təşkiledicilərdən təmizlənməsi üzrə yeni effektiv texnoloji proseslər işlənilmişdir. Adsorbsiya proseslərinin effektivliyinin yüksəlməsinə səbəb elektrik təsirlərinə məruz qalan adsorbentlərdə elektrik yüklerinin əmələ gəlməsi ilə bağlılığı, yerinə yetirilən təcrübi tədqiqatlarda öz təsdiqini tapmışdır.
2. İlk dəfə olaraq müəyyən edilmişdir ki, elektrik qazboşalmasının təsirlərinə məruz qalan NaX+CaA adsorbent qarışığından istifadə edərək təbii qazın tərkibinin H<sub>2</sub>S, CO<sub>2</sub>, NO<sub>2</sub>, SO<sub>2</sub> qazlarından 99-100% təmizlənməsi mümkündür.
3. Təcrübi olaraq sübut edilmişdir ki, qazboşalmalarının təsiri ilə qaz molekullarının sadələşərək, adsorbentlər tərəfindən udulma süreti yüksək olan, ionlar əmələ getirməsi də, öz növbəsində adsorbsiya prosesinin effektivliyinin yüksəlməsinə səbəb olur.
4. Sənaye tullantı suların təmizlənməsi üçün, fiziki-kimyəvi üsullara əsaslanan, geniş texniki imkanlara malik texnoloji qurğu layihələndirilmiş, hazırlanmış və istər laboratoriya şəraitində hazırlanmış, tərkibində xlor, sulfat turşuları, NaOH, KOH qələviləri, xrom və Fe<sub>2</sub>O<sub>3</sub> maddələri olan su nümunəsinin, istərsə də sənaye tullantı sularının təmizlənməsi proseslərində sınaqdan keçirilmişdir.

Müəyyən edilmişdir ki, texnoloji sxemin ayrılıqda götürülmüş hissələri işə qoşulduğda çoxsayılı çirkənləndiricilərə malik olan suyun 40-60%, sxem tam şəkildə işə qoşulduğda isə suyun çirkənləndiricilərdən 100% təmizlənməsi mümkünluğu əldə edilmişdir.

5. Tədqiqatlardan müəyyən edilmişdir ki, NO qazının konsentrasiyası O<sub>3</sub> qazının konsentrasiyasından çox olduqda CO qazı O<sub>3</sub> molekulunu parçalayaraq sistemdə ozon qazının miqdarnı kəsgin olaraq azaldır, əks halda isə CO qazı sistemdə əlavə ozon molekulasının yaranmasına səbəb olur.



6. Odluq qurğusunda yanma prosesinin ekoloji problemlərinin həlli ilə əlaqədar olaraq aparılan tədqiqatlarda yanma prosesində istifadə edilən atmosfer havası-təbii qaz yanacağına qazboşalması vasitəsilə təsir etdikdə və eyni zamanda alovun özünə elektrik sahəsilə təsir etdikdə yanma prosesinin effektivliyinin yüksəlməsi və ətraf mühitin ekoloji durumuna mənfi təsir göstərən amillərin azalması müəyyən edilmişdir.

İşin nəticələri neft-qaz, neft kimyası, su emalı təsərrüfatı, polimer materiallarının istehsal zavodları və digər müvafiq sənaye sahələri üçün əhəmiyyət kəsb edir.

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmaller, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiq olaraq göstərilməlidir) (surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!)

1. Tezis- Çap olunub.

Huseynov H.J. " APPLICATION of ELECTROPHYSICAL PROCESSES for SOLUTION of ECOLOGICAL PROBLEMS of POWER GENERATION SYSTEMS", Yenilikçi Gənclərin Bakı Forumu 2013, səh. 113-116.

**2. Məqalə- Çapa qəbul olunub.**

**Hashimov A.M., Huseynov H.J., Gurbanov K.B., Zekiyeva I.H. “ APPLICATION of ELECTROPHYSICAL PROCESSES for SOLUTION of ECOLOGICAL PROBLEMS of POWER GENERATION SYSTEMS”, Moldaviya Respublikası «Электронная обработка материалов» jurnalı.**

**5 İxtira və patentlər, səmərələşdirici təkliflər  
(burada doldurmali)**

**6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiq göstərilməlidir)**

2012-ci ilin iyul ayında Hüseynov Hüseyin Cəlil oğlu, İmanov Bəxtiyar Bədəl oğlu və Əliyev İsgəndər Tahir oğlu Azərbaycan Respublikasının Mingəçevir şəhəri “İstilik Elektrik Stansiyası” və “İzolit” şirkətinə tullantı su nümunələrinin götürülməsi məqsədi ilə 3 günlük ezam olunmuşlar.

2012-ci ilin oktyabr ayında Hüseynov Hüseyin Cəlil oğlu su nümunələrinin müqayisəli analizi məqsədi ilə Rusiya Federasiyası, Dubna şəhəri “Nüvə Tədqiqatları İnstitutu”-na 7 günlük ezam olunmuşdur.

**7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)  
(burada doldurmali)**

**8 Layihə üzrə digər tədbirlərdə iştirak  
(burada doldurmali)**

**9 Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)**

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunan “Kondensə olunmuş hal fiziqası üzrə 47-ci Qış məktəbi”-ində “Эффективные способы в решении экологических вопросов электроэнергетики на основе электрических процессов” mövzusu üzrə H.C. Hüseynov divar məruzəsi ilə çıxış etmişdir.

**10 Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları**

**1 ədəd Noutbuk – HP pavilion**

**1 ədəd Çoxfunksiyalı 3-ü 1-də Printer**

**1 ədəd HP USB Mouse**

**1 ədəd Noutbuk üçün çanta**

**1 ədəd Forvakuum nasosu- TED PELLA INC, Model: 200-7 (92081)**

**1 ədəd Osilloqraf- ZET 302**

**11 Yerli həmkarlarla əlaqələr**

AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları ilə əlaqə

**12 Xarici həmkarlarla əlaqələr**

RF-nın Dubna şəhərində yerləşən Nüvə Tədqiqatları İnstitutunun əməkdaşları ilə əlaqə

**13 Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)**

**(burada doldurmali)**

14	Sərgilərdə iştirak (əgər baş tutubsa) (burada doldurmali)
15	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) (burada doldurmali)
16	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)

**SİFARIŞÇI:**

Elmin İnkışafı Fondu

**Baş məsləhətçi**

Həsənova Günel Cahangir qızı

(imza)

"\_\_" \_\_\_\_ 201\_-ci il

**Baş məsləhətçi**

Babayeva Ədilə Əli qızı

(imza)

"\_\_" \_\_\_\_ 201\_-ci il

**İCRAÇI:**

**Layihə rəhbəri**

Hüseynov Hüseyn Cəlil oğlu

(imza)

"27" may 2013-ci il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci il üçün Gənc Alim və Mütəxəssislərin müsabiqəsinin  
(EİF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə  
yetirilmiş layihə üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDADA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Enerji sistemlərinin ekoloji problemlərinin həlli üzrə elmi tutumlu yeni effektiv texnoloji üsullar

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Hüseynov Hüseyin Cəlil oğlu

Qrantın məbləği: 15 000 manat

Layihənin nömrəsi: EİF/GAM-1-2011-2(4)-26/02/1-M-02

Müqavilənin imzalanma tarixi: 4 may 2012-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 iyun 2012-ci il – 1 iyun 2013-cü il

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

Qrant layihəsinin əsas məqsədinə müvafiq olaraq aşağıdakı təcrübi nəticələr əldə edilmişdir:


Layihə işində güclü elektrik sahələrinin və qazboşalmalarının adsorbsiya proseslərinə təsirlərindən istifadə edərək, maye və qazların tərkib hissəsinin təmizlənməsi üzrə yeni prinsiplərə əsaslanan texnoloji proses işlənmişdir.

Tədqiqatlarda təcrübi olaraq müəyyən edilmişdir ki, elektrik qazboşalmalarının təsirlərinə məruz qalan adsorbentlərin səthində və həcmində, ədədi qiymət  $Q=10^{-6}-10^{-7}$  KI

elektrik yükleri cəmlənir ki, bu da öz novbəsində əlavə adsorbsiya mərkəzləri təşkil edərək, adsorbentlərin adsorbsiya qabiliyyətinin yüksəlməsinə səbəb olur.

Layihədə işlənilmiş texnoloji prosesə müvafiq texnoloji qurğu hazırlanmış və ilkin təcrübələrdə təbii qazın-  $\text{CH}_4$  azot, kükürd, korbon dioksidlərindən və  $\text{H}_2\text{S}$  qazından təmizlənməsi təcrübələrində, işlənmiş prosesin yüksək effektivliyini təsdiqləyən nəticələr əldə edilmişdir.

Layihə işində maye və qaz yanacaqdan istifadə olunan odluq qurğularında yanma prosesinə məşəl şəkilli qazboşalması vasitəsilə təsir edilərək, təcrübələrdə yanma prosesinin tüstü qazlarının effektiv təmizlənməsinə və odluq qurğusunun faydalı iş əmsalinin yüksəlməsinə nail olunmuşdur. Qazboşalmasının təsiri nəticəsində həcmə mümkün olan aşağıdakı reaksiyalar müəyyən edilmişdir:



Beləliklə həcmə H, O, OH kimi yanmanın aktiv mərkəzlərinin yaranması sonradan yanma prosesinin zəncirvari reaksiyanın gedisi və həcmi təmin etməsi təcrubi olaraq müəyyən edilmişdir.

Layihə işində elektrik stansiyalarının və digər sənaye sahələrinin tullantı sularının təmizlənməsi üçün yeni prinsiplərə əsaslanan effektiv üsul işlənilmişdir.


İşlənilmiş üsuldan istifadə edərək İstilik elektrik stansiyasının, Mingəçevir "İzolit" şirkətinin və laboratoriyada hazırlanmış model-su nümunələrinin F, Na, Mg, Cl, Ca, Fe, Cu,  $\text{SO}_4$ ,  $\text{PO}_4$ , HCl,  $\text{NaOH}$ , Cr, KOH,  $\text{H}_2\text{SO}_4$ ,  $\text{Fe}_2\text{O}_3$  və digər maddələrdən təmizlənməsi təcrübələrində işlənilmiş üsulun yüksək effektivliyi və universallığı öz təsdiqini tapmışdır.

Elektrik qazboşalmasının təsiri şəraitində, doyma halına təsadüf edən adsorbentlərdən  $\text{H}_2\text{S}$ , CO,  $\text{CH}_4$ ,  $\text{CO}_2$ ,  $\text{O}_2$ ,  $\text{H}_2$  qazlarının desorbsiya proseslərinin təcrubi tədqiqatlarından məlum olmuşdur ki, qazboşalmalarının prosesə təsiri desorbsiyanın intensivliyinin yüksəlməsinə səbəb olur.

Layihə işində atmosferin ozon qatına təsir edən amillərin təcrubi tədqiqindən məlum olmuşdur ki, atmosferdə NO qazının miqdarı  $\text{O}_3$  qazının miqdardından çox olduqda CO qazı  $\text{O}_3$  qazını parçalayaraq ozon qazının miqdarını kəsgin olaraq azdır, NO qazının miqdarı  $\text{O}_3$  qazından az olan halda isə CO qazı sistemdə əlavə ozon molekulasının yaranmasına səbəb olur. NO qazının sərhəd qiymətləri aşağıdakı münasibətlə ifadə edilmişdir.

$$n \cdot [\text{NO}] \geq [\text{O}_3] \cdot n$$

Bu halda sistemdə reallaşan qaz reaksiyalarının son nəticəsi aşağıdakı kimi ifadə olunmuşdur:



Qeyd edirik ki, yuxarıda qeyd olunan nəticələri təsdiqləyən kəmiyyət göstəriciləri mərhələ hesabatlarında öz əksini tapmışdır.

Layihənin nəticələrinin əməli (təcrubi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində)

Layihədə işlənilmiş üsulların məlum anoloqlardan (əsasən kimyəvi anoloqlardan) əsas fərqi və üstünlüyü təmizləmə prosesinə əlavə kimyəvi maddələrin daxil edilməməsi iqtisadi səmərəliliyi, ekoloji təminatlığı və tətbiq yönümlü olmasındadır.

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1 Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönlü elmi-tədqiqat layihə və programlarında; dövlət programlarında; dövlət qurumlarının sahə tədqiqat programlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

Layihə işinin nəticələri təbii qazın nəqli hazırlanması, korbohidrogen mənşəli mayelerin, sənaye tullantı suların ekoloji problemlərinin həllində mühüm əhəmiyyət kəsb edir.

Tədqiqatların nəticələri üzrə elmi məqalə hazırlanmış və Moldaviya Respublikasının «Электронная обработка материалов» jurnalında dərc olunmaq üçün qəbul edilmişdir.

SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

“\_” 201\_-ci il

İCRAÇI:

Layihə rəhbəri

Hüseynov Hüseyn Cəlil oğlu

(imza)

“27 may 2013-ci il

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

“\_” 201\_-ci il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun  
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin  
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə  
2011-ci il üçün Gənc Alim və Mütəxəssislərin müsabiqəsinin  
(EIF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə  
yetirilmiş layihə üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Enerji sistemlərinin ekoloji problemlərinin həlli üzrə elmi tutumlu yeni effektiv texnoloji üsullar

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Hüseynov Hüseyn Cəlil oğlu

Qrantın məbləği: 15 000 manat

Layihənin nömrəsi: EIF/GAM-1-2011-2(4)-26/02/1-M-02

Müqavilənin imzalanma tarixi: 4 may 2012-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 iyun 2012-ci il – 1 iyun 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

No	Tamlıq dərəcəsi	Dərc olunmuş	Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmiş
1.	Elmi məhsulun növü 1. Monoqrafiyalar  həmçinin, xaricdə çap olunmuş			

2.	Məqalələr  həmçinin xarici nəşrlərdə	Hashimov Huseynov Gurbanov Zekiyeva “APPLICATION OF ELECTROPHYSICAL PROCESSES for SOLUTION of ECOLOGICAL PROBLEMS POWER GENERATION SYSTEMS”, Moldaviya Respublikası «Электронная обработка материалов» jurnalı.	A.M., H.J., K.B., I.H. of
3.	Konfrans materiallarında məqalələr  O cümlədən, beynəlxalq konfras materiallarında		
4.	Məruzələrin tezisləri  həmçinin, beynəlxalq tədbirlərin toplusunda	Huseynov H.J. “APPLICATION OF ELECTROPHYSICAL PROCESSES for SOLUTION of ECOLOGICAL PROBLEMS POWER GENERATION SYSTEMS”, Yenilikçi Gənclərin Bakı Forumu 2013, səh. 113-116.	
5.	Digər (icmal, atlas, kataloq və s.)		

## 2. İxtira və patentlər (sayı)

No	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			


2. İxtira  
3. Səmərələşdirici təklif

**3. Elmi tədbirlərdə məruzələr (sayı)**

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.	Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunan "Kondensə olunmuş hal fizikası üzrə 47-ci Qış məktəbi"-ində "Эффективные способы в решении экологических вопросов электроэнергетики на основе электрических процессов" mövzusu üzrə H.C. Hüseynov məruzə ilə cixış etmişdir.	Beynəlxalq	divar	1
2.				
3.				


**SİFARIŞÇI:**  
Elmin İnkişafı Fondu

Baş məsləhətçi  
Həsənova Günel Cahangir qızı

  
(imza)

"—" 201\_-ci il

Baş məsləhətçi  
Babayeva Ədilə Əli qızı

  
(imza)

"—" 201\_-ci il

**İCRAÇI:**  
Layihə rəhbəri  
Hüseynov Hüseyin Cəlil oğlu

  
(imza)

"27" may 2013-ci il